



UNVAN
Bağı, qəhinə
poçta qutusu
№ 64
Telefon
№ 40-83

Çakkala bak!

Fali xeyr ədd kulu mollaja bak'askragın
Əpdürür xəlka təbərriq deyə sakkal daragın
lilər-çərxə çəqib-əam, səhər öz jaragın
Jeni avazai işjana diqəldir kyla-gın
Davranır molla cihad etməyədən bir dalabak
Mən olum xəlka komandan qəsilon çakkalabak!

Bak by ag başılara xəlki çəqir çəhə sarı,
Sərsəm etmiş byların bacını, əlfin byarı.
Əqdilər mafilə səltanib bir jərdə dər,
By quryun gələli çəkdi, baxından jyxarı.
Sərə bak, sərvərə bak, səngərəbak səkna bə
Mən olum xəlka komandan qəsilon çakkala bak!

Kojdy avazə jazık zərk elini mövhyinat
Verdilər din adına mal- karadan xums zaqat
Proleter sini zəini lərq kulu səndü həyat
Pənçə dəpənəcədi xəlki içrə həyat ilə məmat
Ləza bak, kyzgyna bak, cəmdəjabak, kartala bak
Mən əlym xəlka komandan qəsilon çakkala bak

Zərk yzın donları zərk əlqəsini kojdy xərəb
Jedilər zyriə el tarlaları misl davab
Molla baz olmağ, məxlyk səmbəli səvab
Duađun hər jərdə modə: məscid, mənbər məlrah
Din mətə'i adına lobja satan bak kala bak!
Mən olum xəlka komandan qəsilon çakkala bak

Agca kənd



İqitlər

Jyxartıda jazdıgımız söz bə-
sünə (sərləyib) okyanlar bəzi
imlaçları mız qibi çəz-baz oylə,
hənsi iqlitləri və nə deməq istə-
dijini duzumnuəcəqlər, Biz: iqlit-
lər dedidəq Çənca dil köhrəman-
ları, Kazax rusvətərləri, Saljan
tirjaqləri, Lənqəran intirigaçları,
Zəkatalə tulquları, Baq, bakkal-
ları, Kara bağ bəyləri, Zəqi mü-
ridləri, Ağdam kolçomakları, və
Zəmxor məs'əl iqlitləri təsviə
duzməsənləri biz onlar dejiyic.
Çünqə onların dəstə atıb Kya-
bada ərvat kattılları qibi əlçqləri
əlanib xəlbiərləri qəjdə bürəldijib-
dər.

Bəli iqlitləy ondyr dokkyzy
kaçtəb kyrtarmak birisidə qəzə
qərumməzəqdər. Məsələn:

Jeni əlibə çəkəndən bəri
Çənca kəza məlijə zə'əbsinin
qatılıb, kaçtəb qizlanib, həftələr
ilə tapılmış, və jeni əlibə ilə əri-
zə jəzan zəhmətqəzlərə əqor oğ-
lyə qibi ktaktirib „çortoviy jazık“
deyir. Cənab qatibin iqlitijinə həç
bir söz „joxdyr, və olada bilməz.
Ondan ətra qı 39 dəfə təmizlə-
mədən qəçməq, fə'lə və qəntli
müəttəlisijinin qəzunu bağlamək,
jərlə təsərrufat səbəsi qatibi məz-
hyr pəlkovnikdən: bəh — bəh
silmək bəşqə hünərdir. İqinci iqlit
Çələbədirdy qı illiktirik stəsyoniyə
də neçə bin manət jiyib əzunu
kopratif əmbarına səltəbdir.

Uçuncu iqlit bir qəndə kopratif-
in 2500 manət parəstən, yədən
kəza konəqiməzdir, qı butun Çən-
ca onyın sarı, səçlənə və myn-
cyk qəzərlinə həjrəndir. Turqlar-
də bir məsələ varqı „Jiməzin
mələnt, jiyələr, by səzə bizdə
zəriyiq, Ləqin kopratifimiz çək
əli açık və jiyəndir, həttə jüz—
jüz jədirər və öz bəhəllərindən
(uzvləri) qəsərəq ktarak-byçəgə
pəjlar, qəndə təpəqlənir. Byndan
bəsək əylə iqlitlərimiz varqı hə-
zrət Əbbəsəndə əucə'əli, jəni
koçəkdilər, min adamı partələ
doldyryb on min adamı bir kə-
ləmin jəyində juxtələr.

„Koca-bejvərə“

Məzəli xəbərlər

Zəmxortıda molla Məhmydyn
ehtijətsizlikdən xərəb boçkəst-
nə duzəb əlməq xəbəri jəlan ol-
myədir.

Xoca Həsən və Kybi (Baqı)
qəndərində Qərbəljə qəndərillən
cənəzələrin sərdəbədən tələsiq ky-
tyjə jəğdətədə bir çoklart dəji-
ziq duzdujundən firkaçılərdən bir
çoklart, öz atəsini tənəməzdir.

Binə kad, dəjirəsində əluləri
Qərbəljə aparməkənd otəri aby-
nə dəiftəri aqılıb Qəlibə Nəqə 20
mejlit və mejlitsə köylə etmişdir.
Abyna davam edir, xusysi dəmir
kytlyar zəkəz verilibdir.

Kybi qəndi kylybynda ky-
marın kabəq, əlunib hələliq lotə
və nartaxtədə 5 manətliqə kədər
səjdən ojnamak oylr.

Karabala



Qənca islah evində istra-
hətdə bylynan yəzəkbaz
Molla Jəhja

Xırda xəbərlər

Molla Əmi!
Bizim Myxax qəndi firkaçı-
lərinin juyzərində nyri Məhəmmə-
di vərdir.

Həkk-həsab iclasları n ərvat-
lənəməzədə qəturun diqəndə
çılərdən Əziz Məstəfə oğlı əqlə-
məgə bəsləməzdir.

Bəsədəxət, qənd firka əzə-
qinin qatibi Əlxas əzi „ortabəb“
kyaklārdəndir. Dijəndəqı əbaləm
məscidə qətmə, bəjlə cavab verir:
„Əstəğfurylla, Əstəğfurylla“ mə-
scidə qətməsəm molla bənə təh-
mət edər.“

Allah təalə həzrətləri Cənnət-
məqan kismət ələsun.

A Molla Əmi hələ byndan
„fabriçni firkaçilər qəstərə bil-
rəm“.

Myxax qəndi firkaçılərindən
„allah bəndəsi“ Məhəmməd Əli
Həci Əjlyb oğlı ərvadunun Pəllə-
rən, jəndürməzdir, qı Zyra iclasına
qədə bilməsun.

Əmmə Molla Əmi! butun
bynlərin gijrətlərini bir jərə
ləsəndə bir parə işçilərimizdə olan
gijrətə bərəbər qəlb bilməz.

Rəsa

Naxçıvandan.

Molla əmi sən Əznarkomz-
drava xəbər ələ qı daha Naxçı-
vana doktor qəndərməsənlər, çün-
qu ordyətədə bir doktor çəlxəb
təruq doktory, əzidə, təhsilini təb
riz, Nəcəf, Qərbələdə kyrtarib,
Mirzə Ələsqər adlı, dərmanları,
dərjə qəli, məssyrman gəjratı,
pillaqan qələqəsi, tərpaşir, by-
dan doktoryn, ələtəyn olmasın, by-
rədən bilməq olarqı firkaçılərin
naxəolart, uzərinə Mirzə Ələsqər
qədir, bələ doktorları qərəqə hu-
qymət əlyb univərsitetə prepodə-
vatel kojsyn kooperatiftə səkrə-
zənijə qədir, əsjiqı bir min man-
nət vaxdnoy verəcəqlər, bir əj-
dən sonra pəsiman oləcəqlər,
qəndə çəkənləri jəlyarib qəti-
rəcəqlər. Çünqu by məsələ, tə-
rubədə qərumuzdur. Dəlxəq.

Cin kilyb

Molla qalıb da Ojancəja — qırsan aqər cin-kilyba
Onda bilərsən aj qıaj — doldy nələr cin kilyba

Damunda bajkys vlyastn — epəqəni lapca jandırlıb
By jeni jelmə kızılar — bilmişim nə kandyrlıb
On-əlli jaxunda kızırm — Oful-Parini dadandırlıb
Kartını dagaretk Altja — arıt. Kəmər cin-kilyba

Baqlı, kəltıbdy kapts — komay zagar Mystafatın
Kejdinə kalımaz arvadt — evdə kəzan, aftavanın
Ev-eiqəj ilıb, bətəb — qəlbəlalı, Kohromanın
Evdə tapılmır arvadt — qunda qedar cin kilyba

Mə'munə arvattarınıt — hər cürəgə jəmandırlar (*)
Baldır aqık yrys qımı, — birca kartə tımandırlar
Tərpədə dil jazık qıaj, — qusub, tıstıb ymandırlar
Bir suru mə'mun qıajlar — kargıs edər cin-kilyba,

Toplaşarak bir otaga — xortdaşarak kaban qımı
Kajnaşarak kartıka loq, — ojnaşarak çajan qımı
Harda idin desə qıaj — tıstıdılđır ilan qımı
Kırmızı sakkal qeçilər — baxılıb mələr cin-kilyba

Bazardan almıx, qıaj ol — jokdyr evində arvadt.
Komayja vermiş bısıra, — dıyız olyb, kaqılıb, dadı.
Din və imanənd çkarak — arvada soqdu kargadı.
Deqdu, azib qələqlədi — çatdı xəbar cin-kilyba

Azca kalıb oryelyga, — joxdy verən hava, piş
Nazr verən lapımlıdır, — mollaların fısdlr isı
Jokdy qəbəjini jazdıran, — baxtını aqđıran dıaj
Molla gylam; jatar, dyrar — hej tupurar cin-kilyba

Artılı, xor dastası var, — bir neçə cür dərnaqı var
Məhrəmi, na məhrəmi var — na juzunın urpaqı var
Həftədə uq dəfə qino — pərdəsi var, qərdəqı var
Bir dəvə taq boylanarak, — qalıbə Safar cin-kilyba

Icləs açan sədr olyb — zıqlı. Zaqər cin-kilyba
Aparmada öz kızırm — nəhrə Həcar cin-kilyba
Qeçib numajəndəliqə — çolka Ofulhar cin-kilyba
Dadandırlar arvattarınıt — sənə-səhar cin-kilyba

Byrny qəduq qaçsa Sənəm — oldy nəmər cin-kilyba
Lənbə oğurlıq Xanım — qunda qedar cin kilyba
Dobanı, çatdax-xala.

o) Jamak səzundır

Hələ vakti jokdur

Əli Bajramlı dəjirasında kə-
raət zamanın kapsı kətık oldy-
ğyndan müdir dəjira icraijio ko-
mitəsi sədrinə dəfələrlə müracət
etmişədə sədr hələ kət və vakti
olmadığından oxycylar sojykda
kalmakdadırlar.

qərajən

Nə vakt açılacaq?

Astara də jirasinin Sijakyt qə-
dində olan maqləbin müəllimi 2
ajduzıq xəstəlikinə və maqləb
kapalı kalınıdır qərunurqu Lən-
qoranda bir dənsə müəllim tapmaq
olmadığından by il by maqləb
artık bir daha açılmajacaktır.

Qənarənd bakan

Kylak və myzdyr

Bir kilyb, dıabını kilyak-
lajəb evinin kabəzində
azılı parıan hal otıryb
qıyır qıyır. Myzdyr, altırı
çıldında qeçir.

Kilyak:

Byrabak! bən səni bir ildı tamən
İlədid hakkinı verdım aj atam?
De sənə pısiq edib nejləməim?
Ja sənə qıldan agr söz demı-
zəm?

Agzın, seçqədə jokdyñ qəvəzə
Sasını verdin o joksly "Əvəzə"

Myzdyr:

Bilirmən jaxət adamsən ezədə
qəbləji sən
Homıda qəlnə bəjin bilməjirmən
nəm nəjısən
Sənə bən isləməim hər qunu
əndərteçə saat
Qəsmisən verməmişəm həm py-
lymy dərteçə mənəl
Nə dejim bynları, ələmsədə çkər
mən jaddan
Birdə qət baxtına qus çlajqlıb
razi nişaz
Nə uçun etdi kilyak qım səni
jokdan jaradan?

Kilyak:

Ađə aj it qəçulu sən həra by
səzlər həra
Səni saplarqan əvəzlər qəlcəq-
dır həvərə?
Nəjə bəs indijə taq dərteçə mən-
tən bəndə
Verməmişəm dız çəqəsiz qunda
əvəzdə səndə.

Myzdyr:

Elə is byrdədi, qı myzdyr olyb-
dyr by əvəz
O qeçən sədr kilyakdı, by onə
olmaz əvəz
Verəcəqsən qeşə çkəsəndə əzizim
pylymy
Nəjə bəs əjə yca kavzəmiz idim
kolımy?

Kilyak:

Allahın lə'nəti Oqlsın sənə aj it
toxymy
Alacak dərət manatın üstə jəg-
m var joxımy.
B.

Qim həll edir?

Baqıda „Pedagozi, texniki-
mı“ adında 2 maqləb var. By-
nların biri muaril komisarlıkının,
diğəri Baqı muaril sə'bəsinindir.
By maqləblərin hər iqsində bir
dəvəçə maqləblər için müəllimlər
hazırlanır. Muaril komisarlıkının
maqləblə jeldir, onyñ uçun by
maqləblə bitirənlər kəzalarda qə-
rəq 4 li kilyk etsinlər. Baqı
muaril sə'bəsinin maqləblə nətəri
dir. Bynlar məçhyran qəndəril-
məjirsələr də, həzrlək məcibinəç
qəraq qunda qətsinlər. By maq-

tblərdə nəzəri dərslərdən başka
təbliğət dərslərdə qeçilir, dər-
dəməqin jolları qəstərilir. Qənt
təsərrüfatından hər iqi maqləbdə
həq bir əj qeçilməyir. Bəjə olan
syrədə by maqləbləri bitirmiş
tələbələr qəndilərə arıçılğı,
barəmaçılğı, pambıqçılğı,
əqinçilğı, bağbanlıq... necə oq-
rədəçilərlər. Əqər by əjələr lazım
dəqilsə, onda vəj bynlardan oky-
janların halına. By məsələni qə-
rəson qim həl edər?

Nəcim!



Kız: ana qədrəm əl byrədə qeçib, tənəfussədə alıb qələdlərdən sən
qədrəsən.

İranda

ZƏHMƏTQƏƏ — deyim de-
jim nə deyim səjləmə dilim jana-
cak.

QƏNTLİ — jejim jejim na je-
jim? dəz qəşəqimi? səjə koçak!
XAN — verin verin!

QƏNTLİ — nə vərəq kojdı?
məzmi vərəqi na var.

MUBAƏİR — jəgüm jəgüm
QƏNTLİ — nəji var qəntli-
nin kiryə-dinar?

VARLL — çalıx çalıx!
İSÇİ — nə kudar? quliatim
özüm jəlavac.

Ajak jəlin bəs açık ırvəltk

yna məhtəc.
FƏRRAƏ — zarak zarak...
ada tez çorımını qətir həlyan!
MYZDYR — amən amən ağa
cən-vyrtmə jokdy jokdy inan.
JOLDAN QEÇƏN — ytan
ytan o nədir? pəlların çürük ə
xala?

ARVAT — qeçim qeçim nə
qeçim? vardi qeçimədim əbalə?

İRANLL — jatak jatak hələ
qun çkəməjib vyan joldəs.

ƏBY HURƏJRƏ — by jətmək
ilə qunədəç dogmaz əj iranlı dadas!
Əby hurəjə

Qurdəmirən

Molla əmil dejilər qurdə-
mirdə elektrik işəçə olacaq və 2
matorda byrədə vərəqi açık ha-
vədə paslanmaqdadır anək mə-

Qızib qəras

Həftə bəcar

By il kət qeç dıudığındən
kommınox məcal edib həmam
və ilıqtrik stansjaya bəca qəti-
rə bilmədi. Məzədi Ələqbar çajlı
1924 ilin, 27 sentjabrından həq
də 50 manat kəzənən bir kədin-
də otıryb komınoxza də qıra ver-
mirdəjirki mən 5 illik qırajını
mərhūm səbik Naxçıvan əllahları
Galıf Babajofa və Həsən Kily
Kazıjofa verməim, o duqan qı-
rəja qədar əjda 300 manət, ko-
mınox qeçər 5 ildə, nə kədr qe-
ridir?

Ordybaltı, həci Mir Jysil ağa
tamahınun qıucundən Ordybaldan
Ərəfsə qəndinə qedir, 100 vər-
stidə mərsijə dəməçə o qəndin
mollaları Molla Əli və Molla Hə-
sim məscidin kabəzində dızur-
lar. Mir Jusilın üstünə, iqi əniq bir
qəşəqə o qı sənin qeçindim bogyrlar,
məsəl vərəqi dejirlər, iqi it bogyran
də bir kyrdy qərsələr, cut qədarlar
onyn üstünə, Molla Həsım və
Molla Əli iqsiz qənddə, hər qun
bogysyrlar, Mir Jysil kyrdi qə-
rəb o kədar bogdylarqı...
syypaja dənüb Ordybaldə dejin...
...bagni baqlıja, baqlıja qe-
dib. Kooperatıl kartofılı 1 manat
kəpəçə alyb satır 2 m. 40 kə-
pəçə, çunqı bazardada 2 m. 40k.
dur.

Dəlxəq

Gejratlı adam

Ordybad - dəjirasinin Dürmə
qəndində lirkəçi İbrahımi ol-
jədən arvadı çədranı atdıgına
qəşə onyn kolymırlarından koçy
Həsən Əli Hüsejin oğly kadına
hucym edib ony bir çək pis zo-
lar ilə fəhkir edib dəməzdiçki: hər
qəh qərxatı, açsan səni əldərəçə-
jim.

Allah sələmət ələsin: çək my-
syrman və gejratlı adamdır.

Xyz

Biri 50 kəpiç

Səmaxt kəzasinin Xəmsət, qənd
yazı qəlibi qəntlərdən bir qeçir
jərməçə anək 50-ə kəpiç pyi
ja jıncı bir tojyk alı. Çək məsəl
adandı.

Molla klyz

Çopyr jetərə

Aj kuz, sani ktz elasant hec demirsən by karuklyy byj bəhəda kaldı. Adam qəzədən yzəg olanda qəzəndüdə yzak olarınz Joksə karjoqin kadınlar əə'bası tə'liməctə, qibi sənədə qəndə bir əzə qəlməq və səni alınajınlar, məhəqəməyə vərənəqə məəyəsən?

Jax yzd Agdam kadınlar, qibi əjəgn məscid və mənbərdən it-gulmür?bynlər qəçəndən sonra jəz qərum o əlmus Çeri Məsmə na kajırt? Ona qətilən Agdam məhəqəməsinə qətilib Əsəd Fərəcof ərvadın, dəqəb evdən çkərənədən sonra kəzədən surəqin əldir-məji hələliq dəjandırmışdır.

Birdə əj bəcün əlsün bəcl

Agdamdan

Tapmacə.

O hanst komsomol və uz-bəstə oğlydır qı 925 ildən əlver edən, sələmə byğdə vərən koly-çomək kəhymilərın, kojməjələr səsi əlınsyn?

O hanst, kooperatıfıdır qı, zısusı əlverçilər ilə mubarızə edub kooperatıfı kuvvələndırməq əvəzına, qəndi ehtıjacını ədəjə-cəq əjələr qətilməsində gəllət lıxysına qədə?

O hanst, myzdyrlər komitə-sıdır qı jəty bylxıya kala, yzak bəğəstəndən ətəri mərqəzəndən qəndorılən pıly gəjrisinlə istifadəsinə vərə, əxirdə baxçə açmə-lyb pıly qərjə kajıtlar?

O hanst, jokslylər konfrans-ıdır qı jəlandən myzdyr joksly əldinə çəgrelə, nıksanların ustə əçlmasıy dəjə mıxıbr komsom-

Agdamda pəlcək əlindən qəzəməq olmyr, by pəlcüklə qəçələrdən hər qun kəzə toprak əə'basına qədəib qəlməqəndən jəryıldım. 26-nə ildən Myganlıda olan dəjir-mən əjəqətilni hələdə kырtarmə-çəmən. Son zamanlar ədəb əə'ba məudırinin səsi əlınəndən sonra ləp dılxor əlybbydr. O dıyr qı hələliq onıyən jənyən qətmıram, hər qun təzə dostımyz pıstə by-ryyn Zeynəb ilı əvdəcə əlyryb əlləhə də'ə edırıq qı toprak əə-bə məudırinı səsinə kajıtlarsınlar, onıyədə qəjli əçlıb bızim isımı-zə bır sərəncəm çəqısın.

Karuklyy bəj

mollara numajəndə dəqulsıyız dəjəraq ıcləsədə səz vərmişlər?

O hanst, dairəduz qı, rəh-bərliq ədətı təqıllət uzvı ıcləstə-lər dək olarık mıxıbrı karay-sınə səhər kojlymasın, təqıll edə və mıxıbrı cəmət ıçində təhkir edə və həbelədə dıvar gəzələ həj'əlinə həuyım edıla?

Hər qəs by tapmacələr, tap-sə, Xındırlıstan dıraisındən Əh-mədəgəlt, çəncələr əzəq qatıbə Pə-sı Verdıjof, Karvon əyra qatıbə və Qərim uzbəstənlı, oğly Balaj Nə-məzəlyn, onların, kəhymilər, Əziz Kara oğlyın, Həbib Hüsejın oğ-ly Əsəf Məhdıjof, Əlta Nəməz oğly, Səlim Nəməz oğly, Xındı-rıstan kooperatıfının, Myzdyr Komi-təsinin, Zıllıgər Bədəlof və Kənbəj Əbbəsəlyn əəqıllərini ona bəğtələjəçəmən.

İnzə „Dozan“

Bakan jəkdıyr

Ləncəran kəzəsən vərəvəl qəndicəyə məqəbləb in mıjva bə-ğı, vərdeç. Qəçən qı ətalar əyraz-ı, uz bızirdən qım səhər təz jə-rindən dıyrandə by mıjvalərdən səttəb parəsın, əlibə kojməyadı.

pılyın cəm'i 700 manətdır. Yzak qəndılərdən oxyməgə qəlib joksı yzaklır əjək jəlin qəlib qədir-bər. Molla əmi bələ ətalar əyraz-ı, nə də jəirsən.

Qləjçaj xəbərləri

Kəzi əfəndilə qləjçaj imanı bəjny və kəmi jəgyn əfəndi zə-hid səfulitə mələqəməyə çəgırl-đıklərınə qərə əolərdə bərq zəzələ olyb Zəməxt, qımı dınyə dəgıldiç, əhaldə qəfəsət məəb bəjny jəgyn əfəndi (qəna bəzər əhlinə rəhim edərəç) əjəgn. Jə-rə mələqim dırəjəb əoləri bələ-dən səxləjyb nəcət vərđi.

Nota

Qləjçaj bəzərindəqı, umıy əltə-vərəçilər həltə çəçılərdə də-lik əldykların, həldə; mınarlı bə-bəl xənalər, mılxor xəz səzərin əllərindən əlınıy məqəb və by qibi muəssəsələrə çəqırlmalarınə siddətlı bır əyrazdə protestə et-dilər səjləndjinə qərə kəmi jə-gyn və bəjny əjri imədə dəh-səllı bır Notə həzırlyr.

*

Jerli təsərrufat (komyunx) əə'səbi məudiri nə rıysca və nədə tərçə bilmədiçı uçün rıysca-tür-cə bilən bır dıllənc əxlər. Səjlonıməjə qərə məudir cənbə-lər, bəjlə əlim bır ədəm qləjçə-də təpə bilməçəcəyinə qərə gəzələ vasitəsilə xərici məmləqədədə mư-raci'ət etməduz.

*

Kərlər əriməs qəzəndilməs-tə qərə komyunx qəçələrdən cəməhət qəçə bilməsi uçün bır çək lətkələr zəkək vərmişdir. Dəjliməjə qərə lətkələr by qun-lərdə həzrə ələstıdır.

Əkrəb

Səg əlсын

Bızim nəxçıvən qənt təsə-rufət tənqımyı məudiri jəldəə Əllıjof-kədnı əzədlıç, əygyryndə bırdıci jəri dıtymyəduz, bələq; çəndə kəmpənjəsə, bəsləndən bəri hər qəçə ərvadın, çərəsə məsələsi üstündə bır xıbynə əzıdır. Çək səg əlсын mysr-mən ədəmdır.

Teleqraflar

Agdam-Kərbənd qəndilsi cə-məqir Məhməməd oğly ərvadın-ən əçtəç dıdylyğyndan bəltən qəttərüb yın ələji ilə xəmtə təbə-gün, kərək kərək əfləmişdir.

Əmir kərəc - Kilybyın my-ətki dərəməjini çəçı, ətəllər, itə-nəç bəri əmən əxtərələr nəticəsiz kəlməduz.

İlqəj qı-Prokyorlık işisi Həjdər bıy əyrazınə işisi məhməmə-məsudə qəçə qəldiç uçün bıtun pəncərə əjənlərini və kəb-kə-qəç, sındırılıb nə'əsini ərtürm-üşdür.

Əqəj - Kytkaanı dəjirsə zə-rəqən əyra sədrı qəntilərinə isinə bəkməkdən bəzi əçlınur qı bı-r-cə dəf'ə qədəib kınar əjənsın.

Əjəncə - Bağbən kəçsəy/ Mə-dəd Jılıjof-Zyrnəbəd məcə işi-sini zərəfəlisə o bırı dınyəjə qəndərmədiç. Əzə dıst əmənnət qəməjib bırcə əjdə həbsdə kə-lməduz.

Binə Kədi - Xocə həsənli qəndindən Qərbəjə kəçmək iş-əjən bır çək qəlmə ələ sumu-çları qəçə jəldə dıtylyb dəjirsə qətilirmişdir.

Agdam - Əlx Bəbək qənt əyra idarəsi telefonynın dıllı dı-lytılməduz, dəjirib sədr 6 manət vərəsə telefony dıllı əçlər.

Nə ələr

Molla əmi nəxçıvən jər mə-əzə itifəki tə'liməctən 70 manət mə'əzə dənətləb kət' edənəçı sonra onə 60 manət vərəndə nə ələr qı? by işə istisnər dəməz-lər qı?

Bisəvad

Bəğli əğzılər əçmək ləzım. Molla əmi, bəzi jərlər vər-dırıq by əxsiz lənkid çkəndən bəri bır mıxıbr orəndə əxsiz lənkid əltinə əlt. Zəvəllı, mıx-bırlıbn əğzılərın, əjlə bəğlaj-lər qı jəzək mıxıbr nə inqı onıy nəkəstənlı həltə onıy lərkəksini jəzəmə bəjlə cənət etməjir.

By jəzək mıxıbrlıbn əğzıl-ərən, əçməli.

Kony

Jalandır

Molla əmi çəkərlər dəjirlər qı çərəqəxənlərdəç qərəçələr jəmmə-tə oylırlar. Bən onlara şat ədə bılə-rəm qı onların bızirdəçləri çərəç-lər nə inqı jəmmə həltə həc bı-nə bələsiti qəçməjir. 5 qun ıyın-dən kəbək Çədrovi qəçədəç M.L.K. kəçər kərməmə oğly səm-çı, səlməduz, qı nə kədr doktə-rə qədərim ədə bənə „Bəğursə-kə-lər bır bırına jəpəlməçə dəjir“. Həltəb çərəq xənalərdə ədın əz islənsin dəjə və əmələnlər vəkli çək qəlməsin dəjə çərəçə xəmir qibi bızirlər.

Duz duqandar

Xındırlıstan kooperatıfının duqandar. Əzək çək duzduq-ən ədəmdır.

Həc qəsin 7 qırvəngəli nəft kəbinə nəft təqəb „9 qırv-ənqədir“. 10 qırvəngəli 13-dır dəjib yzın muddətdə xəlkənd ərtık pıyl zədə əlmır. Əncək by qunlərdə jəzəgn üstünə bı-r əər əltiblər. Bəjlə qı pəmbək kooperatıf ərtəqtinin sədrı Əbül-həsən Xocəxənə 35 qırvəngəli nəft kəbinə, vəririq nəft itə dıd-ıyrsın. Əzək nəftı dıdıyryr 19 qırvəngəlin pılyny istəjir. Dələs dəvə nəfti çəçirib 35 qırvəngə olyr. Əncək Əzək duz duqan-dardı.

S.

Qləncədən

Kərə-dəğli, Molla-Gyləmlən jəzıdıç, qəbəçlər dombəlməgə bəslənməduz. Dəqənlərın səj, çəxələrk jəzə 70-fəjzə oğlndır.

Molla Məsimin məvhyənat fabrikaçı. Tə'mir əlynyb kырtarı-bdır. Rəməzən əjənlən bırındə fab-rikəni əçləçəç, qəzənlər. Səjçə-lərə qərə rəsmi qəzəddə Səjti-Fəhən-Ağudə istəraq edəcəduz. Sojyklar dıwəndən bəri Məzədi Fərzəli əmi səqit dır, əncək hər-dən bı qəbəç tərpsəmsi muəz-hədə əlynməkdəduz.

Kony

Zəh-Əbbəs məçdi yzın-kılyk əkədəməjəndə olan ə'lim-bırin dəməjlinə qərə fevralın 15 ndə Molla-Mıysə Xəyındyn və Həçt-lyğhənn kərmədə zəzələ vək'ə ələncəduz.

Janvartın 18-ndə Xəs, hə-məməndə dər-t-jol ərvadılərın mıtıngı, əly mə' rəzəç bəcl bəcl, təpəl-Həsənılılın kəçkəlləndən və qurt həblin sərvəndən mə-rıyza əjldi. Yzın qılər və kı-zıl Nəbat çkəkədə blynyndıylər.

Molla Səjjiyə Xələ rəğəli bılvalırlırdən kərlən əğrısınə də-əub xəstənlənbıdr nəbzı 95, hərə-rətı 39 dır.

Bəmbəl

Həjətli təhriřjə

Molla - Nəsrəddinə Abynə olmaq əzrləri:

İdarə və muəssəsələr uçün	Zəhmətqəzə və xıdmətçilər uçün
bir əjlık, 80 kəpəç	bir əjlık, 60 kəpəç
uç, 2m. 40	uç, 1m. 80
əlt, 4m. 60	əlt, 3m. 50
bir illiç, 9 manət	bir illiç, 7 manət

• Taq nıxsəsi hər jəndə sətçil əlində 15 kəpəçdir

Səhərlərdə və kəşəblərdə bır bır poçtə idarəsi məcm'yəzə abynə kəbly əlməjə idarəmə tərəflindən vəqilidır.

Zınovej qəçəsində № 14, Konyndə gəzətsi kəntoriatında məcm'yəzə abynə kəbly əlynyr.

Ustav: Bəq, Qəhna-poçtə qəçəsi № 64. Bəny, Стара-почтовня ул. № 64

Kəjə: U. İllənk mətbəy kənti cəntərlərinin Bəq, əv'əzində (Fəntel qəçəsi № 4 və bıtun kəzə qıyır) və əv'əzində əksə məcm'yəzə abynə kəbly əlynyr.

